

## Yaddaşların Aşınması və Yeni Nəsil

Betti Bleyer Baş Məqalə

Mənbə: Azerbaijan International jurnalı - Aİ, 10.3 (Payız 2002)

© Azerbaijan International 2003



Bu yaxınlarda eşitdik ki, dostlarımızdan birinin beynində şiş olması barədə diaqnoz qoyulub. Xəbər bizi elə sarsıldı ki, nə edəcəyimizi də bilmədi. Həkimlər müəyən etdilər ki, bu böyüyen kütlə dostumuzun beyninin yaddaş hissəsini aşağıya doğru sıxır. Bəlkə də elə buna görə son zamanlar onun nitqi əlaqəsiz, qeyri-ardıcıl olurdu və adamlar və onların iştirak etdiyi hadisələr bir-birinə uyğun gəlmirdi. Bu bir növ qəribə yuxularда olduğu kimi uşaqlıqda baş verən hadisələr və ya o zaman ünsiyyətdə olduğumuz insanların uzun illərdən sonra və minlərlə mil

məsafədə yerləşmələrinə baxmayaraq müasir həyatımıza daxil olmasını xatırladır. Bu faciəvi xəbər bizi çox fövqəladə və heç bir zaman haqqında düşünmədiyimiz bir fenomen—yaddaş barəsində düşünməyə vadar etdi. Əslində biz yaddaşa həyatımızda malik olduğumuz bir çox şeylərə görə minnətdar olmalıyıq. Bizim yaşayışımız üçün həllədici rol oyananın bir çox funksiyaları asanlaşdırın məhz yaddaş deyilmi?

Dilimizdə yaddaşın itirilməsinə aid bir neçə anlayış var. Məsələn: “yaddaşın zəifləməsi”, “yaddaşın silinməsi”, “yaddaşın itirilməsi”, “yaddaş itkisi”. Yaşlı nəslə əzab verən ən böyük qorxu budur ki, Alzaymer xəstəliyi onları başqalarından tamamilə asılı vəziyyətə sala bilər.



Bələ çıxır ki, yaddaşın itirilməsi digər 5 hiss üzvlərimizdən—görmə, eşitmə, dad, iyibilmə və hissiyatdan hər hansı birinin itirilməsinin törətdiyi fəsadlardan daha ağır nəticələrə səbəb ola bilər.

Yaddaş olmadan heç kimsə ali məxluq olduğunu təkid edə bilməz. Əgər fəndlər yaddassız yaşaya bilmirlərsə, o zaman cəmiyyətlər və millətlər ictimai yaddaşsız necə mövcud ola bilərlər?

Mənsubiyyətimiz, haradan gəldiyimiz, kim olduğumuz, necə böyüdüyümüz, anlayış və inanclarımıza təsir edən hadisələr haqqında bizə məlumat verən tarixi yaddaş deyilmi?

XX əsr Azərbaycanda “yaddaşların aşınması” baxımından çox amansız olmuşdur. Üç təzadlı siyasi quruluş dəyişikliyinin millətin psixikasına, şəxsi mülkiyyət, din və milli mənsubiyyət kimi qavrayışlara olan dərin təsirini nəzərə almaq lazımdır.

1920-ci ildə Sovetlər hakimiyyəti ələ keçirdikdən sonra bundan bir neçə il öncə inkişaf etdirilmiş ideya və ideallara qulluq etmək siyasi cəhətdən doğru deyildi. Bu qaydanın əksinə getmək insanlara həyatları bahasına başa gəlirdi

Bu nömrədə söhbət açığımız şəxsiyyətlərdən üçü bu sərhədlərin fövqündə dayanmış və elə bu səbəbdən də acınacaqlı tale yaşamışlar. Şair Mikayıl Müşfiq (1908-1939) Stalin Repressiyasının ən qızğıın dövründə bunun müqabilində həyatını qurban verməli olmuşdur. Hətta 70-ci illərdə onunla keçirdiyi çox qısa həyatını qələmə alan həyat yoldaşı Dilbər xanım çalışmışdır ki, onun həbsi və ölümü ilə bağlı hadisələri öz xatirələri ilə əlaqələndirməsin. Artıq o da həyatda deyil və biz ondan həmin boş yerləri doldurmağı xahiş edə bilmərik.

Şair Bəxtiyar Vəhabzadə isə professor olmasına baxmayaraq, bir neçə il müddətinə işdən uzaqlaşdırılmış və ailəsini maddi cəhətdən təmin edə bilməmişdir. O, Rusiya İmperiyasının Azərbaycanı 2 yerə parçalamaq siyasetini tənqid etdiyinə görə işindən xaric edilmişdir. Xoşbəxtlikdən bu gün biz onunla bu təzyiqlər barədə hələ də danişa bilərik. Bu gün Vahabzadə parlamentdə hörmətli bir mövqe tutur.

Rəssam Ələkbər Rzaquliyevin (1903-1974) heç bir cinayət işləməməsinə baxmayaraq, o pan-türkçülük ideyalarını müdafiə edən birisi ilə əlaqədə olduğu üçün 25 il müddətinə həbsə göndərilmişdir. Amma həmin tənha sürgün illərində Rzaquliyevin yaddaşı onun üçün ən yaxın dost və sirdəş olmuşdur. Yalnız 1956-ci ildə Stalinin ölümündən 3 il sonra Rzaquliyev Russiyanın soyuq Arktikasından sürgündən qayıda bilmişdir.

Gələn il onun 100 illik yubileyi qeyd olunacaq. Təəssüf ki, biz onun özü ilə həyatı barədə birbaşa danişa bilmirik. Lakin o, bizə XX əsrin əvvəlindəki Azərbaycanı əks etdirdiyi şəkilləri, xüsusilə də onun öz yaddaşına istinadən çəkdiyi "Köhnə Bakı" seriyasını miras qoymuşdur. Onun əsərlərində Rzaquliyevin özünün sürgündən qayıdır gəldikdən sonra artıq görə bilmədikləri və bu gün köhnə şəhər divarlarında rast gələ bilməyəcəyimiz şəylər əks olunub—çadralı qadınlar, dar küçələrdə öz mallarını satan tacirlər, və xalçalarını Qız Qalasının önündə günə sərən qadınlar.

Eyni zamanda biz iki cəsur qadını da unutmamalıyıq, çünkü bu qadınlar qadın ifaçılarına qarşı olan dini qadağaları aşa bilmışlər. Onların hər ikisi valideynlərinin istəklərinin əleyhinə getmişlər. Məşhur balerina olan Qəmər Almaszadə (1915-) onun səhnədə oynamaq istəyi xəbərindən sarsılmış atasının kəskin iradları ilə mübarizə aparmalı olmuşdur. "Sənin ağlin başındadır, ayaqlarını açıb bayırda qoyacaqsan?" deyə atası onun üstünə qışkırmış və onu öldürməklə hədələmişdir. Şəfiqə Baxşəliyeva da valideynlərinin istəklərinin əleyhinə olaraq bir sirk truppasına qoşulmuş və kanatda tarazlığını saxlamaqla rəqs etmək sahəsində karyerasını davam etdirmişdir.

10 il bundan öncə biz Azerbaijan International jurnalını nəşr etməyə başlayanda qarşımızdakı onilliyin yaddaşın bərpası uğrunda mübarizə dövrünə çevriləcəyi haqqında heç düşünmürdük. Bu gün artıq aydınlaşdır ki, Azərbaycanın müstəqillik qazandığıdan sonra bir neçə onillik bundan əvvəl yazılın tarixdən tamamilə fərqli bir tarix yazılır. Vaxt çox tez uçub gedir. İndi universitetlərə daxil olan gənc nəsil Sovet dövründə uşaq baxçaların necə olduğunu belə çətinliklə xatırlayırlar. Onların və gələcək nəslin xatırınə biz hələ də xatirələrini bizimlə bölüşmək iqtidarından insanların bir sıra dəyərli təcrübələrini sənədləşdirmək üçün böyük səy göstərmişik.

Tərcümə etdi: Aytən Əliyeva  
Yoxladı: Aynurə Hüseynova  
Veb üçün hazırladı: Aydan Nəcəfova  
AZERI.org-a qoyuldu: Dekabr 2004